

KİTABXANAŞÜNASLIQ KAFEDRASI
(yaranması və inkişafı)

E.Y.ƏHMƏDOV
pedaqogika üzrə fəlsəfə doktoru, dosent
Bakı Dövlət Universiteti
e.ehmedov@mail.ru

M.Ə.MƏMMƏDOV
pedaqogika üzrə fəlsəfə doktoru, dosent
Bakı Dövlət Universiteti
m.mehmanali@mail.ru

Məqalədə kitabxanaşünaslıq kafedrasının yaranıb formalamaşığı, müasir dövrədək keçdiyi inkişaf yolu təhlil edilib, kitabxanaşünaslıq elminin tədris prosesinə çəvirlməsində Əməkdar elm xadimi A.A.Xələfovun misilsiz fəaliyyəti qeyd olunub.

Açar sözlər: Kitabxanaşünaslıq, elm, tədris, kafedra, tədqiqat, aspirant

Azərbaycanda kitabxanaşünaslıq elmi əsasən XX əsrin II yarısından inkişaf etməyə başlamışdır. Bu dövrədə universitet səviyyəsində yüksəkxitəslə kitabxanaşunas-biblioqraf hazırlayan fakültənin təşkili kitabxanaşünaslıq elminin tədricən formalamaşmasına təsir edirdi. Bu kafedralar arasında ilk dəfə yaranan Kitabxanaşünaslıq kafedrası ali kitabxanaşünaslıq təhsilinin formalamaşmasına təsir etməklə yanaşı, öz strukturunu da genişləndirirdi. Kitabxanaşünaslıq kafedrası 1947-ci ilin oktyabr ayında ilk dəfə olaraq universitetin filologiya fakültəsinin kitabxanaşünaslıq şöbəsində tədris işinin təşkili üçün ixtisas kafedrası kimi yaradılmışdır. Məlumudur ki, ali təhsil müəssisələrində kadrları hazırlığı bilavasitə kafedraların fəaliyyəti ilə bağlıdır. Kitabxanaşünaslıq kafedrası tədrisin təşkilində iştirak edərkən milli kitabxanaşünaslıq elmi səviyyəsindən yüksəlmüşdür. Hazırda kitabxanaşünaslıq adı ilə fəaliyyət göstərən kafedra təşkil edilərkən Kitabxanaşünaslıq və biblioqrafiya kafedrası adlanırdı.

Kitabxanaşünaslıq və biblioqrafiya kafedrasının yaranması Azərbaycan kitabxanaşünaslığı və biblioqrafiyasınlığı tarixində çox mühüm bir hadisə idi. İlk elmi özək kimi bu kafedra kitabxanaçılıq şöbəsinin yüksəkxitəslə müəllim kadrları ilə təminı, ilk elmi mühazirələrin oxunmasının təşkili, fənn proqramlarının tərtibi, dərs vəsaitlərinin, elmi məqalələrin yazılıması və müzakirəsi işində mühüm rol oynayırdı. Məhz bu kafedralanın fəaliyyəti nəticəsində Azərbaycan kitabxanaşünaslıq elminin bünövrəsi qoyulmuş, eyni zamanda respublikada kitabxanaşünaslıq və biblioqrafiyasınlığın əsaslı şəkildə elmi tədqiqinə başlanmışdır. Bu fikri söyləməklə XX əsrin I yarısından sonra kitabxanaşünaslıq və biblioqrafiya sahəsində görülən işlərə kölgə salınmışdır.

Burada söhbət fundamental elmi-tədqiqat işlərinin aparılmasından gedir. Kitabxanaşünaslıq və biblioqrafiya kafedrasının yaranmasında və fəaliyyətə başlamasında xalq yazıçısı, böyük ziyalı Süleyman Rəhimovun xüsusi rolü olmuşdur. O dövrədə ixtisas üzrə elmi adı və dərəcəli mütəxəssislər olmadığına görə kafedranın təşkilində ciddi çətinliklər meydana gəlmişdir. Süleyman Rəhimov az bir zamanda universitetin rəhbərliyi ilə birlikdə bu kafedrada işləmək üçün mütəxəssislər seçmiş, onlar universitetə dəvət edilmişdir.

1947-ci ildə kafedranın ilk müdürü vəzifəsinə görkəmli biblioqraf alim Əliheydər Qəhrəmanov təyin edilmişdir. İxtisasca filoloq olan Ə.Qəhrəmanov uzun illər Bakının kütləvi kitabxanalarında kitabxanaçı, kitabxana müdürü işləmiş, Bakı kitabxanaçılıq texnikumunda müəllim, sonra direktor vəzifələrində çalışmışdır. Bir müddət Respublika Dövlət Kitab Palatasının müdürü işləyən Ə.Qəhrəmanov dissertasiya işi müdafiə etdikdən sonra ömrünün axırında kitabxanaşünaslıq və biblioqrafiya kafedrasına rəhbərlik etmişdir. Ə.Qəhrəmanov kitabxanaşünaslıq və biblioqrafiyanı dərindən sevən, kitabxanaçılıq təhsilinin inkişafına canla-başa xidmət edən, özüna qarşı tələbkar, zəhmətkeş tələbələrə hörmətlə yanaşan sadə, təvazökar bir alim idi.

Kitabxanaşünaslıq kafedrasına dəvət edilən ilk müəllimlərdən biri də Hüseyin Tağıyev olmuşdur. O, 1948-ci ildən kitabxanaşünaslıq və biblioqrafiya kafedrasının müəllimi kimi kitabxanaşünaslıq fənnindən mühazirə oxumuşdur. H.Tağıyev Bakı şəhər kütləvi kitabxanalarında çalışmışdır. Universitetə dəvət alan zaman M.F.Axundov adına Milli Kitabxananın direktoru vəzifəsində işləyirdi. Kitabxanalardakı əməli işi və kitabxana işinə rəhbərlik prosesində qazandığı zəngin təcrübə onun səriştəli mütəxəssis kimi formalamaşmasına səbəb olmuşdur. Respublikamızın kitabxana xadimlərindən biri olan H.Tağıyev kitabxana işinə dair bir neçə vəsaitin və kitabların müəllifidir. Bundan başqa XX əsrin 50-ci illərində kitabxanaşünaslıq və biblioqrafiya kafedrasında dərs deyən müəllimlərdən biridə M.F.Axundov adına Milli Kitabxananın elmi işlər üzrə direktor müavini Məryəm xanım Səmədova olmuşdur. O, kitabxanaçılıq işinə dair bir sıra vəsaitlər hazırlamışdır.

1952-ci ildə universitetdə kitabxanaçılıq şöbəsinin ilk buraxılışı oldu. Şöbəni bitirən 16 nəfər yüksəkxitəslə mütəxəssis respublikamızın kitabxanalarına işə göndərildi. Artıq universitet təhsilli gənc mütəxəssislərlə kafedranın elmi potensialını gücləndirmək imkanı yaranmışdı və belə kadrlara böyük ehtiyac duyulmaqdı idi. Həm də şöbədə yeni tədris planının tətbiqi ilə əlaqədar dərslər artmışdı. Ancaq bu imkandan bir neçə il sonra istifadə etmək mümkün oldu. 1955-ci ilin yanvar ayında kitabxanaşünaslıq və biblioqrafiya kafedrası şöbənin V kurs tələbəsi Abuzər Ali oğlu Xələfovun yüksək təhsil göstəricilərini və ictimai fəaliyyətini nəzərə alaraq onun müəllim saxlanılması haqqında qərar qəbul etdi və rektorluqdan bu qərarın icrasını xahiş etdi.

Bu dövrədə universitetin rektoru, akademik Y.Məmmədəliyev kafed-

ranın xahişini nəzərə aldı. Abuzər Xələfov 1955-ci ilin iyun ayında qiyabi şöbədə, sentyabr ayında isə əyani şöbədə mühazirələr oxumağa başladı. Elə bu tayinat demək olar ki, kitabxanaşunaslıq elminin və ali kitabxanaşunaslıq təhsilinin inkişafına böyük təkan verdi. 1956-ci ildə kitabxanaçılıq şöbəsinin ilk məzunlarından biri Murad Şəmsizadə kafedraya müəllim dəvət edildi. 1950-ci illərin axırında fakültənin məzunlarından Hacı Balay oğlu Həsənov və Əşref Teymur oğlu Xələfov kitabxanaşunaslıq və bibliografiya kafedrasında işləməyə başladılar. Kitabxanaşunaslıq şöbəsinin müvəffəqiyyətlə bitirən gənclərin kitabxanaşunaslıq-bibliografiya kafedrasına cəlb edilməsi kafedrənin işinin canlanmasına, tədris keyfiyyətinin yüksəlməsinə, ixtisas kurslarının artmasına, tələbələr arasında elmi-tadqiqat və təribya işinin yaxşılaşdırılmasına səbəb oldu. Kafedrənin elmi-tadqiqat işlərində də böyük dəyişiklik baş verdi. Gənc müəllimlər namizədlik dissertasiyası müdafiə etmək üçün elmi mövzular üzərində işləməyə başladılar. Həmçinin kafedraya aspirant yeri verildi. Bibliografiya ixtisası üzrə verilmiş bu yeri - kitabxanaşunaslıq şöbəsinin 1954-cü ildə bitirmiş Zöhrəb Hüseyn oğlu Əliyev tutdu.

Qeyd etdiyimiz kimi, 1959-cu ilə qədər kitabxanaşunaslıq və bibliografiyaşunaslıq kafedrasına Ə.H.Qəhrəmanov başçılıq etmişdir. Ondan sonra kafedrada ixtisas müəllimlərindən heç birinin elmi adının olmadığı bəhanə gətirən şərqşünaslıq fakültəsinin rəhbərliyi qeyri-qanunu olaraq fars dili kafedrasının dosenti, filologiya elmləri namizədi Həsən Əlizadənin kitabxanaşunaslıq və bibliografiya kafedrasına müdir seçilməsinə nail oldu. H.Əlizadə ixtisasçı olmadığı haldə baxmayaraq 1959-cu ildən 1963-cü ilə qədər kafedraya müdürülk etmişdir.

1963-cü ildən bu vəzifəni kitabxanaçılıq fakültəsinin yetirməsi, tarix elmləri namizədi, dosent, fakültənin dekanı Abuzər Ali oğlu Xələfov tutdu. Abuzər Xələfov bu vəzifədə indiyə qədər, yəni 49 ilə yaxındır ki, müvəffəqiyyətlə çalışır.

Kitabxanaşunaslıq-bibliografiya kafedrası yüksək ixtisaslı müəllim kadrların yetişdirilməsində də mühüm rol oynamışdır. Kafedrada belə bir ənənə formalasdırılmışdır: fakültəni müvəffəqiyyətlə bitirən gənc kadrlar laborant vəzifəsinə işə götürülür, sonra əyani və qiyabi aspiranturaya qəbul edilir, yaxud kafedranın dissertanti kimi fəaliyyət göstərir. Aspiranturani bitirmiş şəxslər isə kafedraya müəllim qəbul edilirdi.

Müxtalif illərdə T.Quliyev, X.Ismayılov, Z.Baxşəliyev, A.Əliyev aspiranturani bitirdikdən sonra kafedraya müəllim vəzifəsinə keçirilmişlər. E.Bədəlov, M.Həsənov, S.Rzayev, A.Abbasova kafedrada laborant işləməklə yanaşı namizədlik dissertasiyaları müdafiə etmiş və müəllim vəzifəsinə seçilmişlər.

60-ci illərdə kitabxanaçılıq fakültəsində informatika fənləri tədris etmək üçün informatika ixtisası üzrə aspiranturani bitirmiş Ə.Rüstəmov fakültəyə

müəllim qəbul edildi. S.Mustafayeva baş laborant vəzifəsindən müəllim vəzifəsinə keçirildi, A.Cəfərov aspiranturani bitirdikdən sonra müəllim vəzifəsinə keçirildi. 70-ci illərdə kafedranın tərkibi respublikamızın kitabxanalarında işləyən, zəngin kitabxana işi təcrübəsinə malik olan kadrlar hesabına möhkəmləndi. Azərbaycan MEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru, pedaqoji elmlər namizədi Rasim Əhməd oğlu Kazımov və Naxçıvan Muxtar Respublikası Dövlət Kitabxanasının direktoru Murtuz Məmmədbağır oğlu Bağırov kafedraya müəllim seçildilər.

1980-1990-ci illərdə fakültəni müvəffəqiyyətlə bitirən məzunlardan M.Ə.Məmmədov, K.Aslan, E.Y.Əhmədov təyinatla müxtəlif vəzifələrdə çalışdıqdan sonra kafedraya dəvət olunmuş, aspiranturani bitirib müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə edərək dosent vəzifəsini tutmuşlar.

Kitabxanaşunaslıq və bibliografiya kafedrası 1968-ci ildən bibliografiya kafedrası yaranana qədər fakültənin tədris prosesini təşkil etmiş, bütün ixtisas fənlərinin tədrisini təmin etmək üçün kadrlar hazırlanmış, aspirantlar yetişdirmiş, tədris proqramları hazırlanmışlar. Kafedra dərsliklərin, dərs vəsaitlərinin, elmi məqalələrin yazılışında və çap edilməsində də mühüm işlər görmüşdür.

Uzun illər fakültənin yeganə ixtisas kafedrası kimi fəaliyyət göstərən bu kafedra kitabxanaşunaslıq və bibliografiyaşunaslığının bir fənn, bir elm sahəsi kimi təşəkkül tapıb formalasmasında və inkişafında elmi-metodiki baza roluunu oynamış, respublikamızın elmi kadrlar hazırlamaq sahəsində yeganə mərkəzi olmuşdur. Ali kitabxanaçılıq təhsili verən fakültənin inkişafı üçün üç yeni müstəqil kafedranın yaranması məhz bu kafedranın, burada çalışan sadə, zəhmətkeş fədakar insanların, görkəmli kitabxanaşunas-bibliograf alımların fəaliyyəti ilə bağlıdır.

Respublikamız müstəqillik əldə etdikdən sonra bütün fəaliyyət sferalarında olduğu kimi təhsil sahəsində də islahatların keçirilməsinə başlandı. İslahat prosesində iştirak edən BDU-nun bütün strukturları kimi kitabxanaşunaslıq kafedrası da yeni təhsil sistemina keçidə bağlı üzərinə düşən vəzifələrin öhdəsində layiqinca gəldi. Kitabxanaçılıq-informasiya fakültəsində sanballı kafedra kimi formalaslanmış kitabxanaşunaslıq kafedrası elmi dərcəcisi olan kadr potensialına görə fakültədə ön yerda gedir. Kafedranın müdürü professor A.A.Xələfov kitabxanaşunas-alım kimi, həmçinin milli kitabxanaşunaslığının banisi olaraq əməkdar elm xadimi, Beynəlxalq İnformasiyalasdırma Akademiyasının akademiki, "Şöhrət ordeni" kimi yüksək ali rütbələrə layiq görülmüşdür.

Əməkdar elm xadimi, prof. A.Xələfov üç pilləli təhsil sisteminə (bakalavr, magistratura və doktorantura) keçildikdən sonra kitabxanaşunaslıq kafedrasının fəaliyyətində təhsil islahatları ilə bağlı ciddi dönüş yaratmağa müvaffəq oldu. Belə ki, artıq kafedranın tədris planı yeni təhsil sisteminə

uyğun quruldu. Bakalavr və magistr hazırlığının başlangıç dövründə kitabxanaşunashlıq kafedrasının iş prinsipleri fakültə və digər kafedralar üçün ənəmlı xarakter daşıdı.

Kafedrada yeni tədris pilləsinə keçidla bağlı bakalavr və magistr pilləsində ixtisaslaşmanın müasir tələblərinə cavab verən dərsliklər, dərs vəsaitləri, proqramlar nəşr edilmişdir. Hazırda bakalavr hazırlığı üzrə "Kitabxanaşunashlıq giriş", "Azərbaycanda kitabxana işinin tarixi", "Kitabxanacılıq işinin əsasları", "Kitabxana işinin təşkili və idarə olunması", "Kitabxanaların elmi-metodiki təminatı", "Kitabxanacılıq informatikası", "Kitabxana-informasiya fəaliyyətinin texniki vasitələri", "Dünya kitabxanalarının tarixi", "Oxuculara xidmət", "Kitabxana işinin iqtisadiyyatı", "Rəqəmli kitabxana sistemləri", "Kitabxanalarda fandrayinq fəaliyyəti", "Kitabxanalar və sosial proseslər" fənləri, magistr pilləsində "Kitabxanaşunashlıq tarixi, nəzəriyyəsi və metodologiyas", "Kitabxanaşunashlıq müasir problemləri", "Dünya milli kitabxanaları", "Kitabxana marketingi" kimi fənlər müvəffəqiyyətlə tədris olunur.

Kafedranın bu sahədəki ən yüksək nailiyyəti kimi qeyd etmək lazımdır ki, əsas fənlər sırasında olan "Kitabxanaşunashlıq giriş" və "Azərbaycanda kitabxana işinin tarixi" fənləri üzrə dərsliklər nəşr edilib tələbələrin istifadəsinə verilmişdir. Hər iki dərsliyin müəllifi Əməkdar elm xadimi, Kitabxanaşunashlıq kafedrasının müdürü prof. A.A.Xələfovdur. Prof. A.A.Xələfov bununla yanaşı "H.Əliyev və Azərbaycanda kitabxana işi", "XXI əsrin əvvəllərində Azərbaycanda kitabxana işinin əsas inkişaf istiqamətləri", "Kitabxana işinin kompüterləşməsi" və s. kimi sanballı monoqrafiyalar və dərsliklər yaratmışdır. Bununla yanaşı, kafedranın dosenti Knyaz Aslanın "Dünya milli kitabxanaları", Elçin Əhmədovun "Azərbaycanda kitabxana-informasiya işinin hüquqi bazası", Mehmanlı Məmmədovun "Sənəd informasiya daşıyıcıları", "Elmi texniki kitabxana şəbəkələrində mütəxəssislərə kitabxana-informasiya xidmətinin təşkili", Pərviz Kaziminin "Türk xalqlarının kitab və kitabxana mədəniyyəti" adlı dərslik və dərs vəsaitlərini göstərmək olar. Kitabxanaşunashlıq kafedrasında həm bakalavr, həm də magistr hazırlığında tədris olunan fənlərin demək olar ki, hamısı proqramla təmin olunmuşdur.

1998-2007-ci illər kitabxanaşunashlıq kafedrasında onurlarla HSM 150017 – Kitabxanaşunashlıq ixtisası üzrə magistrantlar magistr elmi dərcəsini alaraq AMEA-nın Mərkəzi Elmi Kitabxanasında, M.F.Axundov adına Milli Kitabxanada, Azərbaycan Respublikası İslər İdarəsinin "Prezident kitabxanası"nda və s. müəssisələrdə məsul işlərdə müvəffəqiyyətlə çalışırlar. Kitabxanaşunashlıq kafedrası kitabxana işinin dünya standartlarına uyğunlaşdırılması sahəsində nəzəri və təcrübə kitabxanaşunashlıqın vəhdəti problemləri ilə də ciddi məşğul olur. Kitabxanaşunashlıq kafedrasının nəzdində yaradılmış "Kitabxana işinin kompüterləşməsi" laboratoriyası prof. A.A.Xələfovun rəhbərliyi ilə müvəffəqiyyətlə fəaliyyət göstərir və Azərbaycanda kitabxana işinin kompüter-

laşdırılması problemini elmi və nəzəri cəhətdən tətbiq edən yeganə elmi müəssisə - tədqiqat laboratoriyasıdır. Bu laboratoriyada prof. A.A.Xələfovun rəhbərliyi altında 6 nəfər elmi işçi çalışır ki, onlardan 4 nəfəri kitabxanaşunashlıq ixtisası üzrə magistr elmi dərcəsini almışdır. Respublikada gedən tədris islahatları ilə əlaqədar kitabxanaşunashlıq kafedrasının illik iş planı, illik dərs yükü, ayrı-ayrı semestrler üzrə müəllimlərin təqvim planları, elmi-tədqiqat işlərinə dair hesabatlar, kafedralarda tədris edilən fənlərə dair proqramlar, həmin fənlər üzrə imtahan biletləri, kafedra iclaslarının protokolları və başqa sənədlər mövcud tələblər səviyyəsində hazırlanır.

Kitabxanaşunashlıq kafedrasının nəzdində "Kitabxana işinin təşkili və idarə olunması" adlı tədris laboratoriyası fəaliyyət göstərir. Laboratoriya kitabxanaşunashlıq kafedrasının müəllimlərinin və digər mütəxəssis kitabxanaçı kadrların müxtalif növ materiallarını, dərslikləri, dərs vəsaitləri, proqram və digər tədris ədəbiyyatını, ixtisasa dair dövri nəşrləri toplayıb tələbələrin və işçi heyətinin tələbatını ödəmək funksiyasını yerinə yetirir.

Kitabxanaşunashlıq kafedrasının elmi-tədqiqat işləri üç istiqamətdə: disertasiya işi mövzuları işləyib müdafiə etmək, dərsliklər, dərs vəsaitləri, metodik göstərişləri nəşr etdirmək, elmi məqalələr hazırlayıb nəşr etdirmək istiqamətində aparılır. Bundan başqa, elmi müzakirələrin keçirilməsi, elmi-metodik işlərin aparılması və elmi seminarların təşkili kafedranın elmi tədqiqat işlərinin əsas tərkib hissəsi olmuşdur. Kitabxanaşunashlıq üzrə ilk tədqiqatlar kitabxana tarixi mövzusuna həsr edilmişdir. Son zamanlar müstəqil fənn kimi formalasın, kitabxanaşunashlıqın hərtərəfli öyrənilməsinə ciddi köməklik göstərən və zəmin yaradan kitabxana tarixinin tədqiqi böyük zərurət kəsb etmişdir. Bu fənn eyni zamanda cəmiyyətin inkişafının müxtəlif mərhələlərində kitabxana işinin inkişaf qanuna uyğunluqlarını meydana çıxarıb, kitabxanaların sosial rolunu, elm, maarif, mədəniyyət və təsərrüfatın inkişafındakı xidməti ümumiləşdirir, əhaliyə kitabxana xidmətinin vəziyyətini öyrənir, həmçinin kitabxanaçılıq fikrinin inkişafını tədqiq edir. Kitabxana tarixinin öyrənilməsi kitabxanaşunashlıq kafedrasında aparılan elmi-tədqiqat işlərinin çərçivəsində dayanır. Bu iki istiqamətdə özünü təsdiq edir. İlk növbədə bütün fənlərin və elm sahələrinin tədqiqi onun tarixindən başlanır. Digər tərəfdən, kitabxanaşunashlıq kafedrasının müdürü prof. A.A.Xələfov hələ 1961-ci ildə "Azərbaycanda kitabxana işinin tarixi (1920-1932-ci illər)" mövzusunda namizədlik dissertasiyası, 1975-ci ildə isə "Azərbaycanda kitabxana işinin tarixi (1933-1958-ci illər)" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Məhz bu elmi tədqiqatların nəticələri kimi kitabxanaşunashlıq kafedrasının elmi potensialı güclənmiş və bu sahədə elmi-tədqiqat işlərinin aparılmasına start verilmişdir. Kafedra formalasıldıqdan sonra kafedranın əməkdaşlarından T.F.Quliyev 1968-ci ildə "Azərbaycanda həmkarlar ittifaqı kitabxanalarının tarixi (1920-1941)", R.Ə.Kazimov 1972-ci ildə "Azə-

baycanda bədii ədəbiyyat və ədəbiyyatşunaslıq bibliografiyası (1920-1965)", 1973-cü ildə S.M.Rzayev "Ömər Faiq Nemanzadanın ədəbi publisistik fəaliyyəti", Ə.M.Rüstəmov "Azərbaycan neft sənayesi işçilərinin bibliografik informasiya təminatı sisteminin mexaniklaşdırma və avtomatlaşdırma vəsiyətləri əsasında işlənməsi və təhlili", E.Bədəlov "Sosializmin təkmilləşməsi dövründə Azərbaycan SSR-də kənd əhalisinə kitabxana xidmətinin təşkili (1959-1970)", X.İ.İsmayılov 1984-cü ildə "Azərbaycan partiya kitabxanaları sovet hakimiyyəti illərində", 1989-cu ildə Z.İ.Baxşaliyev "Azərbaycan neft sənayesi elmi-texniki kitabxanaları", 1990-ci ildə A.N.Abbasova "M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanasının inkişafı və təkmilləşdirilməsi (1959-1985)", A.M.Əliyev "Naxçıvan MSSR-də kitabxana işi (1920-1985)" mövzusunda müvəffəqiyətlə namizədlik dissertasiyaları müdafiə etmişlər.

Kitabxanaşunaslıq kafedrasının elmi-tədqiqat sahəsində işlərin təşkili, namizədlik və doktorluq dissertasiyalarının müdafiəsi müstəqillik dövründə milli ideoloji istiqamət olaraq davam etdirilmişdir. Kitabxanaşunaslıq kafedrası müstəqillik illərində Azərbaycanda əhaliyi kitabxana xidmətinin mühüm istiqamətləri problemini ümumi tədqiqata cəlb edərək kafedranın elmi istiqamətini müəyyən etmişdir. Kafedranın müasir dövrədək fəaliyyətini təhlil edərkən onu iki mərhələyə bölmək olar. Birinci mərhələ postsovət məkanı mərhəlesi, ikinci mərhələ isə müstəqillik dövrüna təsadüf edir. Birinci mərhələdə həm postsovət məkanı dövründə kitabxanaşunaslıq kafedrası öz fəaliyyətini zəmanənin tələbinə uyğun qurmuş, elmi-tədqiqat işlərinin məzmununda partiyalılıq prinsiplərini rəhbər tutaraq inkişaf mərhələləri keçmişdir. Kitabxanaşunaslıq kafedrasında aparılan elmi-tədqiqat işləri, dissertasiya işlərinin bir hissəsi məhz həmin dövrə düşmüştür.

Əvvəldə qeyd etdiyimiz kimi, müstəqillik illərində kafedranın fəaliyyəti daim inkişaf etmiş, elmi-tədqiqat işlərinin dissertasiyaların tədqiqində, fənlərin tədrisinin təkmilləşdirilməsində milli ideoloji istiqamət özünə yer almışdır. Kafedrada fənlərin tədrisi ilə bağlı respublikada gedən təhsil islahatları və onun xarakterik cəhətləri müəyyənləşdirilmiş, demək olar ki, kafedranın fəaliyyəti tamamilə təhsil islahatlarının tələblərinə uyğun qurulur. Kafedranın müdürü Əməkdar elm xadimi, Beynəlxalq İnformasiyalasdırma Akademiyasının akademiki A.A.Xələfov Kitabxanaşunaslıq elmi sahəsindəki xidmətlərinə və ali kitabxanaçılıq təhsili sahəsindəki fəaliyyətinə görə ümummilli lider mərhum prezident H.Ə.Əliyevin sərəncamı ilə Əməkdar elm xadimi, həmçinin "Şöhrət ordeni"nə layiq görülmüşdür. Ətən sovet dövründə, isterse də müstəqillik dövründə A.A.Xələfov kitabxanaşunaslıq kafedrasına uzun müdətli rəhbərlik edərək yüksək elmi nailiyyətlər əldə olunmasına nail olmuşdur.

Kitabxanaşunaslıq kafedrası son 10 ildə kitabxana işinin müxtəlif problemlərinə dair namizədlik və doktorluq dissertasiyalarının müdafiələri ilə əlamətdar olmuşdur. Bu dissertasiyaların tədqiqində elmi rəhbər əməkdar elm

xadimi professor A.A.Xələfovun elmi potensialı və şəxsi nüfuzu əhəmiyyətli rol oynamışdır. Bunun bariz nümunəsi olaraq 2000-ci il dekabr ayının 6-da Kitabxanaşunaslıq kafedrasının müəllimi E.Y.Əhmədov və M.Ə.Məmmədov AAK tərafından yaradılmış birdəfəlik ixtisaslaşdırılmış müdafiə şurasının iclasında müvəffəqiyətlə namizədlik dissertasiyası müdafiə etmişlər. E.Y.Əhmədov "Azərbaycanda uşaqlara kitabxana xidmətinin təşkili (1901-1995)", M.Ə.Məmmədov isə "Azərbaycan Respublikası kitabxanalarında KAA sistemi (1918-1990)" mövzusunda tədqiqatları yekunlaşdırılmış və müdafiə edərək pedaqoji elmlər namizədi elmi dərəcəsi almışlar. Bundan bir il sonra kafedranın dissertanti Ə.S.Nəcəfov EA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu nəzdində ixtisaslaşdırılmış müdafiə şurasının iclasında "Azərbaycan Respublikası Dağlıq Qarabağ Muxtar Vilayətində Kitabxana işinin tarixi" (1923-1988) mövzusunda, daha sonra kafedranın dissertanti Ş.İ.İslamova, "Azərbaycan EA-nın kitabxana şəbəkəsinin yaranması və inkişafı" (1923-1990) mövzusunda, kitabxanaşunaslıq kafedrasının baş müəllimi K.İ.Aslan "Şəxsiyyətin formallaşmasında bədii ədəbiyyatın rolü" mövzusunda namizədlik dissertasiyaları müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi almışlar. Qeyd etmək lazımdır ki, müdafiə edən bütün aspirant və dissertantlara Əməkdar elm xadimi professor A.A.Xələfov rəhbərlik etmişdir.

Müstəqillik illərində kitabxanaşunaslıq kafedrasında aparılan ən mühüm elmi nailiyyətlərdən biri də uzun fasılədən sonra doktorluq dissertasiyasının müdafiəsi olmuşdur. Belə ki, kafedranın dosenti X.İ.İsmayılov 2004-cü ildə "Azərbaycan Respublikasında kitabxana işinin metodik təminat sistemi: 1918-2000-ci illər (Tarixi, müasir vəziyyəti və perspektivləri)" mövzusunda müvəffəqiyətlə doktorluq dissertasiyası müdafiə edərək tarix elmləri doktor elmi adı almışdır. Beləliklə, kafedranın elmi potensialı yüksəlib, alımlar sırasına bir professor da əlavə olunmuşdur. Hazırda kitabxanaşunaslıq kafedrasında 1 nəfər tarix elmləri doktoru professor, 6 nəfər elmlər namizədi dosent, 2 nəfər baş müəllim, 1 nəfər laboratoriya müdürü, 2 nəfər isə laborant fəaliyyət göstərir. Kafedranın nəzdindəki "Kitabxana işinin kompüterləşdirilməsi" elmi-tədqiqat laboratoriyasında prof. A.A.Xələfovun rəhbərliyi ilə 2 dosent, 4 nəfər elmi işçi fəaliyyət göstərir. Bununla yanaşı Kitabxanaşunaslıq kafedrasında prof. A.A.Xələfovun rəhbərliyi altında onurlarla gənc dissertant və doktorant fəaliyyət göstərir ki, onlarda kitabxanaşunaslığın bu və ya digər sahələri üzrə dissertasiya üzərində işləyirlər. Bunlara misal olaraq R.Namazov, Y.Məmmədov, E.Əjdərov, M.Namazov, E.Məmmədov, S.Məmmədovun göstərmək olar. Beləliklə, kitabxanaşunaslıq kafedrası hal-hazırda kitabxanaçılıq-informasiya fakültəsinin aparıcı kafedrası kimi universitetin bütün fəaliyyət sferasında tədrisin təşkilində, elmi-tədqiqat işlərinin aparılmasında ictimai-siyasi həyatındaki müvəffəqiyətləri çıxdır və daim nailiyyətlər əldə edir. 2007-ci ildə kitabxanaçılıq-informasiya fakültəsi məhz

Kitabxanaşunaslıq kafedrasının elmi fəaliyyətinə görə BDU-da reyting şkalası üzrə fakültələr sırasında birinci yeri tutmuşdur. Fakültənin bu yüksək göstəriciyə nail olması, qeyd etdiyimiz kimi, məhz Kitabxanaşunaslıq kafedrasında aparılan elmi işlərin səviyyəsinə görə mümkün olmuşdur.

Kitabxanaşunaslıq elmi hazırlı mərhələdə elektron kitabxanaşunaslığın müasir problemlərini dövriyyəyə çıxarmış və bu problem dünya kitabxanaşunaslığında prioritet təşkil edir.

The chair of librarian science: the history of formation

E.Y.Akhmedov, M.A.Mammadov

Summary

Given article describes formation of chair of Librarian science in the Baku State University, also invaluable contribution of professor A.A.Khalafov on development of library education in Azerbaijan.

Keywords: library science, science, education, faculty, research, post-graduate

Кафедра библиотековедение: история становления

Э.Ю.Ахмедов, М.А.Мамедов

Резюме

В статье анализированы история учреждения и развития кафедры библиотековедения, а также внесенный вклад проф. А.А.Халафова в превращении библиотековедческой науки в учебную дисциплину.

Ключевые слова: библиотека науки, науки, образования, преподавателей, научных исследований, аспирант